



Nizami ADIŞİRİN

BOĞÇA

...İki gündü ağriyan başı günortaya yaxın bir az səngimişdi. Hər dəfə təzyiqi qalxanda arvadı əl-ayağa düşərdi. Limon, qatıq, dərmən... Arvadı, bəlkə də, hamidan çox özündən qorxurdu. Tək, kimsəsiz qalacağından qorxurdu. Axı bu yaşıda Məzlumdan başqa ona canı yanana kimi vardı ki?!

Bir neçə il idi ki, səliqəli həyəti olan bu kiçik kənd evində ikisi yaşayırıdı. Məzlum yataq otağında halsız uzanıb solğun nəzərlərlə otaqdakıları süzürdü. Gözü arvadının gəlinlik cehizi olan köhnə dolaba sataşdı. Bu dolab da neçə illər yataq otağının eyni küncündə eləcə sakit, səssiz qocalmışdı, köhnəlib solmuşdu. Yaxşı günlərə içinde onlarla sevinmiş, pis günlərə də onlarla birgə üzülmüşdü. Bəzən canında yumruq, şillə ağrısı da dadmışdı. Öz içinde neçə illərin xatirəsini saxlamışdı. Neçə-neçə fərqli toy paltarları, rəngbərəng koftalar, donlar, ayaqqabilar... amma heç dəyişməyən bir dəst şalvar-pencək, iki ədəd də sadə qalstuk. Moskvadan ezamiyətdən qayı-

danda almışdı. Məzlum müəllim hər dəfə bu kostyumda, qalstukda evdən çıxanda elə bil Moskvanın o izdihamlı küçələrində yeriyirdi. Axşam da yuxusunda həmin kostyumda mütləq universitetdə çıxış edirdi və hər kəs onu alqışlayırdı. Sonra yuxudan ayılıb dolabdakı kostymunu çıxarardı. Arvadı oyanmasın deyə, dolabın qapısını lap asta açıb-örtərdi. Əvvəllər dolab onu heç ələ verməzdı. Lakin illər ötdükcə dolabın qapıları da yorğun düşdü, cirildiyib çox vaxt onu ələ verdi. Arvadı bu illər ərzində bircə dəfə də olsa, bunu onun üzünə vurmamışdı. Bu dolabın ən böyük sərvəti kunc tərəfində gizlədilən kiçik, bəzəkli mücrü idi. Illərlə mücrü çıxdı, açıldı, parıldadı, əzizləndi, yenə yerinə qoyuldu. Dolab da bu bəzəkli mücrünü gözü kimi qorudu.

...Sonra Şirin gəldi həyatlarına. Onun gəlişi ilə həyatları tamam dəyişdi. Şirinləşdi ikisi də. Yenə gecələr tez-tez yuxudan ayıldı. Amma bu dəfə dolabın yorğun qapısını cirildatmağa yox...

Özünü bir az da unutdu. Paltarın ən yaxşısı Şirinin. Yeməyin ən dadlı yeri Şirinin. Şirin ilk dəfə diş çıxaranda sevindiyindən həyətdə ayaqları dolaşdı. Yıxılıb o da dişini çıxartdı. Neçə illər elə də qaldı. "Qalsın", – dedi. Hər dəfə ağızındaki boşluğa baxanda Şirinin diş çıxartdığı günü xatırladı: "Mən öz dişimi oğluma vermişəm", – deyib özündən yarızarafat lətifə də düzəltdi.

...Şirin böyüdükcə paltarları kiçildi. Şirinə təzə paltarlar alındı. Dolabda Şirinin kiçik paltarlarının boğçası üçün də yeni bir yer açıldı. Açıldı dolab, yenə əzizləndi mücrü... Amma yerinə qoyulanda bir az yüngülləşdi...

Şirin ayaq açdı. Yeridi. Qaçdı. Məzlum da evlərinin arxasındaki çəmənlilikdə uşaq kimi oğlunun dalınca yüyürdü. Axı o, uşaq olanda onun dalınca heç kim qaçmamışdı. Qaçanda arxaya baxıb gülməyi qonşu uşaqlardan öyrənmişdi. Onun dalınca qaçan olmasa da, qaçanda o da arxaya baxardı. Əvvəzdən qaşının üstündə iri, dərin çapıq əməla gəlmişdi. Bir də doyunca ana məzəmməti eşitmışdı. Məzlumun nisgili də, qorxaqlığı da ilk dəfə həmin çapığın dərinliyindən boy vermişdi.

Şirin bir az da böyüdü. Paltarları yenə kiçildi. Paltarlar yenə səliqə ilə qatlanıb dolabdakı boğcaya köcdülər. Kökəldi boğça... Şirin təzə paltarlarda məktəbə getdi. Yükünü yenə Məzlum müəllim çekdi. Qonşunun uşağında velosiped görüb səhərə qədər ağladı. Səhər Məzlum yamaqlı ayaqqabılarını geyinib Şirinə velosiped almağa getdi. Məzlum yenə Şirinin velosipedinin arxasınca qaçıdı. Şirin də arxasına baxa-baxa doyunca güldü. Qaşına çapıq da düşmədi heç.

...İllər keçdi. Şirin böyüdükcə dolabdakı boğça da kökəldi. Şirin məktəbi bitirəndə yenə çıxdı mücrü, yenə əzizləndi. Yerinə qoyulanda bir az da yüngülləşdi. Mücrübən yayılan parıltı isə Şirinin üzünü aydınlatdı. Məzlum müəllim Şirinə Bakıda yaxşı ev tutdu. Yenə təzə paltarlar... təzə dostlar... təzə şəhər... Məzlumla arvadı Şirinsiz birtəhər dözdülər. Hərdən dolabdakı dolu boğça yada düşdü. Açıldı boğça. Kiçik paltarlar illər sonra gün işığı gördülər. Hər kiçik paltarda Şirinlə bağlı olan bir xatırə oyandı, canlandı. Sanki Məzlum da cavanlaşdı, arvadı da. Əvvəl saçına düşən dənlər yox oldu, sonra gözləri bir az nurlandı. Ağzında düşən dişinin yeri göynədi. Ağzına hədiyin tamı gəldi. Təkcə qaşındakı çapıq

silinib getmədi ki getmədi. Hər dəfə köhnə şəkillər də qanad açıb uçdular yuva albomdan. Hər şəkil bir paltarın üstünə qondu kəpənək kimi, çiçək kimi, bəzək kimi... Sanki Məzlum müəllimin kostyumu da təzələndi. Dolab qapısı da bu dəfə cirıldamadı. Məzlum müəllim yenə kostyumunu geyinmək istədi. Yenə yuxusunda mühəzirə demək istədi. Bu dəfə arvadından utandı. Nədənsə həmişə ona elə gəlirdi ki, arvadı onun yuxusunu görə bilir.

...Hər kursda mücrü açıldı, əzizləndi, yenə bir az yüngülləşdi. Əvvəzdə Şirinin arzuları böyüdü. Bahalı telefon... bahalı restoranlara ayaq açdı. Şirinə böyük şəhərin gecələri gündüzündən daha maraqlı gəldi. Mücrü yenə çıxdı, əzizləndi, yenə boşaldı. Axırda tamam boş qaldı. Daha əvvəlki kimi əzizlənmədi, əvvəlki kimi qorunmadı. Dolabdakı toxunulmaz yerini də itirdi.

Böyüdükcə Şirin də yavaş-yavaş dəyişdi. Əvvəl kənd yollarını bəyənmədi, sonra kəndlərini, sonra evlərini... Atasının, anasının geyimini, sözlərini, hərəkətlərini tənqid etməyə başladı: "Belə yerdə necə yaşayırsınız?" Məzlum da, arvadı da ürəyində üzüldü. Bu evin köhnə divarları da yeni Şirini tanıya bilmədi.

...Bir neçə gün sonra Şirinin doğum günü olacaqdı. Bu, Məzlumun, bəlkə də, həvəssiz yanaşlığı ilk doğum günü idi. Oğlu şəhərə qayıdarkən doğum günü üçün evlərinə gelməyəcəyini demişdi. Doğum gününü şəhərdə dostları ilə birlikdə qeyd etmək istəyirdi. Məzlum əvvəl təəssüf hissi keçirə də, daha sonra arvadına toxtaqlıq vermişdi: "Nə olar, ay arvad, lap yaxşı. Biz də yiğişib şəhərə gedərik. Şirinin 20 yaşıını şəhərdə qeyd edərik". Şirin isə cavabında: "Ata, uzaq yoldur. Siz gəlməsəniz də, olar" cavabını vermişdi. Neçə gündü Məzlumun təzyiqini oyنانan bu söz idi. Bu sözlər çəkicilə beyninə vurulan mismar kimi başında sancırdı. Bu sözlər anasının boğazında düyünlənib qalmışdı. Neçə gün idi ki, boğazından bir tikə keçməyə imkan vermirdi. Hərdən də sinəsində qövr edən bu qəhər gözlərində gilələnib yanağından süzülürdü. Ən çox da Məzlumun halına üzülürdü.

...Günortadan sonra arvadı yenə dolabdakı boğcunu açdı. Azadlığa çıxan kiçik paltarlar səliqə ilə yatağın üstünə düzülüb cilvelənməyə başladılar. Otaq yenə şirin xatırələrlə doldu.

Şirinli xatırələrlə doldu. Sonra yenə köhnə albonun vərəqləri yarpaq-yarpaq çevrildi. Kəpənəklər kimi qanad açdı şəkillər və çiçək-paltarlara qondular. Ana həmin çiçək-paltarlardan və kəpənək-şəkillərdən kiçik bir boğça daha düzəldti. Məzлum isə məhzun baxışlarla sakitcə arvadını süzdü. Sonra həmin boğçanı Şirinin sinif yoldaşı Cəmilə verdi. Cəmil Məzлum daydan ayrılanla onu çox hüzlü gördü. Kişi sanki birdən-birə qocalmışdı. Əlləri ilə qızarib tərləmiş alnını ovuşturduqca tərli başından qalxan buxar tüstüyə oxşayırıdı. Cəmil bağlamanı götürüb, sağollaşıb getdi.

Səhəri gün Məzлum da, arvadı da Şirinə zəng edib yeganə övladlarının yeni yaşıni təbrik etdirilər. Anası qəhərini zorla boğub özünü toxtaq tutdu. Məzлumun beyninin damarı yenə atılmağa başladı.

Cəmil də səhəri gün günorta Şirinin qaldığı evin qapısını döyüdü. Evdə səs-küy çox olduğundan Cəmil qapını bir neçə dəfə döyməli oldu. Qapını açan Şirin Cəmilla görüşüb onu içəri dəvət etdi. Cəmil otağa girəndə otağı bürüyən tüstü qoxusundan gözləri alışdı. Otaq tamam duman idi. Cəmil bir anlıq elə gəldi ki, bu duman Məzлum dayının təpəsindən çıxan həmin tüstü idi ki, burula-burula gəlib Şirinin otağına dolmuşdu. İçəridəkilər Şirinin yoldaşları idilər. Cəmil onları qiyabi tanıyordu. Onlarla görüşəndən sonra Şirini təbrik etdi, çox qala bilməyəcəyini deyərək kiçik boğçanı Şirinə uzatdı və ata-anasının göndərdiyini dedi. Şirin Cəmildən aldığı boğçanı aparıb mətbəxə qoymaq istəyəndə otaqdakı uşaqlardan biri-Murad dilləndi: "Şirin, gətir görək atangıl sənə nə sovqat yollayıblar? Axı bu gün sənin doğum günündür!" Şirin bağlamadan pendir, qaymaq, şor çıxacağını güman etdiyi üçün yoldaşlarının yanında açmaq istəməmişdi. Amma o biri yoldaşları da israr edincə bağlamanı gətirib açmaqdan başqa çarəsi qalmadı. Cəmil də yoldaşların bu ümumi maraq axınına qapılıb ayaq saxladı ki, görsün boğçadan nə çıxacaq? Hər kəs sehrli çıraq kimi boğcanın ətrafına toplaşdı. Şirin ələcsiz qalıb əlləri əsə-əsə, könülsüz olsa da anasının vurduğu düyünləri açmağa başladı. Boğcanın düyünləri növbə ilə açılanda otaq birdən-birə evlərinin arxasındaki çəmənliyin çiçək qoxusu ilə doldu. Amma bu qoxunu

Şirindən başqa heç kim duya bilmədi. Boğça açıldı və Şirin gözləmədiyi bir mənzərə ilə qarşılaşdı. Əvvəlcə kiçik paltarlar əl-əl gəzdi. Sonra isə kəpənək-şəkillər otaqda qanad açdırılar. Sonra hər şəkil-kəpənək öz gül-paltarına qondu. Şirinin körpəliyində, uşaqlığında çəkilmiş şəkillərdəki paltarları canlı-canlı gördükcə həm təccüb, həm də məftunluq hissi keçirən Murad dilləndi: "Şirin, halal olsun sənin valideynlərinə. Mən hələ indiyə qədər belə bir doğum günü sürprizi görməmişdim. Sənin necə də "kreativ" valideynlərin var!" Otaqdakıların hamısı kiçik uşaq paltarlarına və Şirinin həmin paltarlarda illər öncə çəkilmiş uşaqlıq şəkillərinə baxdıqca heyranlıqla Muradın dediklərini təsdiqlədilər. Şirin dostlarından valideynləri haqqında ən xoş sözləri eşitdi:

– Həqiqətən, çox orijinal, mənalı doğum günü təbrikidir, Şirin. Sən valideynlərinlə fəxr etməlisən!

Bayaqdan bütün olanları sakitcə izləyən Cəmil də dilləndi:

– Əlbəttə, Şirinin atası Məzлum müəllim çox gözəl insandır. Həm çox gözəl müəllim, həm də çox mehriban və fədakar atadır. Elə deyilmi, Şirin?

Şirini elə bil silkələyib hələ indi ayıldılardı. Nə qədər danışmaq istəsə də, söz tapa bilmədi. Elə bil sözər kəpənəklərin arxasında qatarlanmışdır. Şirin sözər ağızında nizamlaya bilmirdi. Sanki yoldaşlarının bu şəkillərdəki balaca uşaq haqqında dedikləri məzəli oxşamaları da, Cəmilin sözlərini də yarıyuxulu eşidirdi. Və Şirin bütün gecəni yarıyuxulu qalacaqdı...

Axşam isə həmin şəkillərin və uşaqlıq paltarlarının olduğu boğçanı qucaqlayıb yuxuya daldı. Və yuxusunda bir uşaq səhərə qədər evlərinin arxasındaki çəmənlikdə bəzəkli kəpənəklərin arxasında qəçdi. Həmin kiçik paltarlar hər biri çəmənlikdə bəzəkli gülə, çiçəyə döndü. Və həmin uşaq kəpənək qollarını açaraq kənd yolu ilə ona sarı gələn atasına tərəf qanadlandı...